

**Qara ƏHMƏDOV**

(1928-2003)

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

## Bu günə necə gəlib çıxmışıq

**Od ocaq<sup>1</sup>**

Ulu əcəddalarımızın ən böyük və ən mühüm kəşflərindən biri oddur. Əlbəttə, onlardan biri kəşf olunmayıb, onun kaşfinə qədər uzun müddət keçib. İlk vaxtlarda hələ vohşî halında yaşayışın təbiətinə mövcud olan oddan qorxurdular. Onlar ildirin düşməsindən əmələ gələn yanğınlara, yanar qazlara, vulkanlara yaxın gedə bilmirdilər. Lakin buzlaşmaya moruz qalan soyuq ərazilərdə odsuz yaşamaq mümkün deyildi. Buna görə insanlar soyuqlar düzükdə isti yerlərə getmək məcburiyyəti qarşısında qalırlardı.

Zaman keçdikcə insanların odlu tanışlığı artır, ona daha yaxından boladılar. Hətta təbii oddan müyyən ettiyaclarını ödəmək üçün istifadə etməyə başlayırdılar. Məsələn, Bakı və Abşeronun yanar qazlarından əllər əcəddalarımız təbii od kimi istifadə edə bildirlər. Odu insanlar çox diqqətlə qoruyub saxlayırdılar, bu işlər qocalar məşğul olurdular. Lakin təbiətdə rast gəldikləri oddan istifadə etməklə insanlar oda olan ettiyaclarını müntəzam təmin edə bilməzdi. Süni odsuz keçinmək çətin idi. Təbii oddan istifadə etmək yenə də təbiətdən asılı vəziyyətdə qalmış demək idi. İnsan təbiətin bu ecazkar qüvvəsinə sahib olmaliyidi.

Bəs insanlar sünili odu necə kəşf ediblər? Təbii oddan istifadə elədikcə, söz yox, onlar odun müyyən xassələrini öyrənirdilər: qığlıcılardan od almaq, qurunun tez alışması və s. Sünili od almaq yolunda, şübhəsiz, ağac və daş alət həzırlamış tacribəsi bacılık rol oynayıb. Rəsədlər aqacılar bir-birinə aramsız sürtmək nəticəsində ağacın tüstünləndiyinin, filiz parçalarını çaxmaq, daşına vurduğu qığlıcıl alındığının şahidi olan insanlar sünili od almaq üçün ağacların, daşların bu xüsusiyyətlərinən istifadə ediblər.

Daş və ağac alət hazırlayan insanlar əməli tacribə qazanandan sonra sünili odu da kəşf etməyə nail olublar. Sünili odu quru ağacları bir-birinə sürtmək, ya-

xud bir ağacın oyuğunda digərinin ucunu sürətlə firlatmaqla əldə ediblər. Metal filizləri ilə tanış olduğdan sonra isə odu qığlıcılardan alıblar. Bunun üçün ən yaxşı material ağac göbələyi – qov olub. Qov qığlıcılardan tez od tutur və üfürdükdə alırsı.

Marksizm klassiki Fridrix Engels "Anti-Dürinq" əsərində yazırı: "Sürtmə yolu ilə od əldə olunması ilk dəfə insani təbiətin müyyən bir qüvvəsinə həkim etmiş, bununla da insanı heyvanat almından birdəfəlik ayırmışdır".

Dünyanın bir çox yerində aparılmış qazıntılar əsasında alımlar belə bir fikrə gəliblər ki, sünili odun köşfi on azı 100 min ilər bundan qabaqlara aiddir. Bu məsələnin aydınlaşdırılmasında Azərbaycan ərazisindəki Azix mağarasında aparılmış qazıntıların böyük əhəmiyyəti var. Burada Aşel-mustye dövründə təbəqələrdən (500 min ildən əvvəlki dövr) ağac kömürü və heyvan sümüklərinin qazlıları tapılıb. Mağaranın tədqiqatçısı M.M Hüseynov belə bir fikrə gəlir ki, "Azix sakinləri Aşel dövründə odun sünisi surətdə özləri əldə edə bilərdilər. Eyni zamanda, suni surətdə alımlı odun külli arasında saxlayıb qorunmayı da bacarırlar".

Azix antropolar dünyanın ilk dəfə sünili surətdə od istehsal edə bilən on qədim sakinlərindən hesab olunur. Məşhur yunan yazıçısı Esxil özünün "Zəncirənəməs Promete" adlı əsərində gəylərdən odun uğurlayıb insanlara baxş etdiyi üçün Prometein Qafqaz dağılarında zəncirənməsi sohnesini bəlkə də təsadüfən yaratmayıb. Elə Azərbaycanın "Odlar diyan" adlandırılmasında, yaşın ki, tariximizin suni surətdə alımlı odun külli arasında saxlayıb qorunmayı da bacarılır.

Maqalıdır ki, Azix mağarasında hələ Aşel dövründə aid təbəqədən bir neçə ocaq yeri də müyyən edilib. Bu ocaqlardan birinin böyüküyünə və kulinün-kömürünün sıxlığında gərə, alımlıñ fikrincə, dündən həsillik bərabər yoxdur.

Ola ocaq insanın fiziki kamışlaşmasına, oturaq höyətə keçməsinə, ibtidai cəmiyyət şəklində formallaşmasına və bəzən başqa təsərrüfat və mösət həyatında elə böyük, elə mühüm rol oynayıb ki, insanlar onu həmişə müqaddəs hesab ediblər. Oda, ocaq and içməq, sitayış olunan pirləri "ocaq" adlanırdı onlara nəzir vermək, ocaqda qurban kosmak kimi adətlərindi də qalmışdadır.

Odinsanlara əti bişirib yemək imkanı yaradıb. Alımlar müyyən ediblər ki, son bir neçə yüz min il orzında bişmiş xörək yediyi üçün insanların hözəri orqanları qidalıb və bunun hesabına qanın başqa orqanlarda istifadəsi artub. Bu faktor xüsusilə beynin inkişafına də böyük təsir göstərib, bu da, öz növbəsində, zehrin artmasına səbəb olub.

Odun istifadəsi ətin nəinki bişirilməsi, saxlanması işini da əsənəldir. Məlum olmuş ki, qızardılmış, yaxud qovrulmuş, ot ciy atdan dəha çox saxlaması olur. Əti qovrurub aylarla saxlayan ailələr kəndlərimizdə ta bu yaxınlarda qədər rast gəlinirdi. Maqalıdır ki, Azix mağarasında 300 min ildən çox yaşlı olan VI mədəni təbəqədən aşkar çıxarılmış kül və kömür qalıqları içərisində çoxlu miqranda yarışmış heyvan sümükləri təsadüf olunub. Bu sümük yanlığında əsaslanan tədqiqatçılar əcəddalarımızın hələ o zamanlar əti bişirib yediklərini güman edirlər.

Ibtidai insanlar oddan sürək ovu zamanı köməkçi vəsait kimi də geniş istifadə edirdilər. Dairəvi yanğınlara yaradır, vohşî heyvanları qovub yanğının or-

<sup>1</sup> Qara Əhmədovun "Bu günə necə gəlib çıxmışıq" silsiləsindən üç yazı "Multikulturalizm" jurnalının əvvəlki saylarında dərc edilib

tasına salır, belalıla, ov işini asanlaşdırıldılar. Oyun coxluğu isə daha təminatlı hayat üçün şərait yaradırdı. Od əmək aləti hazırlanması işində da insanların olin-ten tuturdı. Məlumduñ ki, odda ütümüş ağacı oyuncu asan olur, odla bork ağacıları yandırıb doğramaq, kömür basdırmaq mümkinidir. Daş ałot hazırlayarkən oddan daşları parçalamaq üçün istifadə etmək olar; daş ocaqda qızdırıldından sonra üstüna su tökəndə tez parçalanır. Bu qədim üsuldan daş karxanalarında son zamanlara qədər istifadə olunurdu.

İndi olduğunu kim on, qədim zamanlarda da od, ev və geyimlə bərəbər, soyuqdan qorunmaq üçün on münasib vəsait idi. Hər şeydən əvvəl qədim mağaralar, kamaları, evləri istisək üçün od-açqanın istifadə edilir. Zaman keçidcə insanlar odun köməyiil qıl qab, körpic bisirmayı, metal ərimiyə, kırac yandırmayı öyrənilərlər, odlu silahlar, odla işləyən naqliyyat vasitələri və müəhərriklər icqə elyənilər. Şimalda yaşayan xalqlar buz parçalarından tikidikleri evləri odun köməyi ilə “qaynaq” edirimişlər. Koma şokillə belə evlərin içərisində od qalayı, buzu əridir, buz parçaları arasındaki boşluqlar doldurduqdan sonra otaya soyuq havanı buraxmamaqla hava keçirməyən buz bar yaradırdılar. Qapını isə heyvan dərisi ilə tuturdular.

Od işiq monbəyi kimi də insanların hayatında tarix boyu misilsiz rol oynayıb. Elektrikin keşfinə qədərkən dövrə səni işığı odsus təsəvvür etmək mümkün deyildi. Od, ocaq və işiq istifadə olunduğu ilk günlərdən insanları öz ətrafında toplamaqla ictimai funksiya daşımağa başlayıb. Ana öz uşaqlarını ocaq başında böyüdüb, onlara isti yemek yedirib, qışda soyuqdan qoruyub, işığında keşiyini çəkib. Ana ocağı sönməyə qoymadıqca ocaq basıq ilk insan dəstələrinin, icmanın, nəslin, ailənin əli hayatı və müqəddəs yerinə çevrilib. Ən mühüm, vəcib məsələlər ocaq başında həll olunub, uğurlu ovdan, evda və cöldə baş vermiş hadisələrdən burada səhət salınb, bir sira ananəvi şənliklər, dini ayınlar burada icra edilib. Oda, ocağı, işığa şor ruhları qovan, günahları temizləyən, insanlara hayat, sevinic və xoşbəxtlik baxış edən ülvi bir qüvvə kimi də səcəd olunub. Bayramda tonqal qalayib üstündən atılmaq, golini çıraqla müşayiət etmek kimi adıtları indi de yasadır. Hələ erazimizdən əvvəl III minilliliyin avvolvularından başlayaraq Azərbaycanda ölüyü yandırıb külünü dəfn etmək, cəsidi basdırımdan sonra üstündə hündür daş və torpaq topa (kurban) yaradıb üstündə od qalamaq mərasimi mövcud olub. Olu çıxan hayatdə işiq yandırmaq adəti hələ də qalmaqdadır. Gözdəymədən qorunmaq üçün insanın, mal-qaranın başına duz keçirib ocağı atmaq, üzərlik yandırmaq da xalqımızın oda inamla bağlı adıtlarındandır.

Ən qədim ocaqlar çox sadə olduqlarından xüsusi quruluşları yox idi. Daş dövrü ocaqlarında kül töbəqəsindən başqa ocaq olamətinə bildirən digər tapıntıya tasadüf olunmur. Təxminən qədim daş dövrünün ortalarına yaxın zamanlarda ocaq üçün xüsusi çökək yaradıldıq, ocaq yerinin kül və daşla əhatəyə alındığı faktları məlumduñ. Belə ocaqlar Azix mağarasında aşkar olunub. Buradakı qədim ocaqların mağaranın qarənlıq hissəsində, bulaq yanında, havası temiz olan yerde qalandığı üzə çıxanlıb. Görünür, Azix sakinləri ocaq üçün xüsusi yer seçmişlər.

İlbtidə insanlar ocağın sönməməsi, tüstüsünün çıxmazı, işığının yayılması üçün münasib olan yerlərdə ocaq qalayırdılar. İlk evlər kiçik olduğundan ocaq üçün yer, adətnə, evin divarında, girişin əks tərəfində düzəldildi. Ocaqla evin başı və ayağı (qapısı) müəyyənləşdirildi. Evdən anbar otaqları ayrılmadığı üçün evin başı - ocaq onlu hissəsi yaşayış, ayaq hissəsi isə anbar kimi istifadə olunurdu. Qazax rayonundakı Şomutəpə adlı yaşayış yerində aşkar olunmuş Encolit dövründə aid evdə (m.ö. IV minillilik) ocaq evin divarlarında düzəldilib.

İlk tunc dövründən (m.ö. III minillilik) başlayaraq qızdırılan ocaqlar meydana gəlir. Bunlar gildən düzəldildi. Gəzdirilən ocaqlar Naxçıvanda Kültəpə-dən, Quruçay və Kəndələçay vadilərindən, eləcə də digər yerlərdən məlumduñ. Dərin bəzə formalı gəzdirilən ocaqlar qalın divara malik olub odadavamlı gildən hazırlanırdı. Bunlardan əsas etibarla içəna köz doldurub evləri qızdırmaq üçün istifadə edildi. Azərbaycanın bəzi rayonlarında “küre”, “manqal” adlanan belə ocaqlar iki gözlü (altı-üst) düzəldilir, üst gözə də doldurulur, üst gözün divarlarında olan çıxıqların üstüne isə qazan, tava qoyulurdu. Alt gözə üst göz arasındaki divarların deskişlərindən qalxan hava odu kəzərdir və dəməqazan qızdırır.

Lakin evlərin böyüməsi, xüsusilə də ayrıca anbar tikilişlərinin meydana gələsələ ocaq evlərin mərkəzində qurulmağa başlayır. Bu hal dairəvi evlər üçün daha səciyyəvidir. Düzbucaqlı evlərin divarındaki bacanı dairəvi evlərin yuxarısında desik əsərdir. Dağ rayonlarında son zamanlara qədər qalmış “qaradam” adlanan evlərdə də ocaq evin ortasında yandırılırdı.

İlk sacayaqlar da Tunc dövrünün başlangıcında icqə olunub. Bunlar qalın gil tüləsindən, üzərində üç yerdə çıxığı olan nəl şəklində və yaxud ue hissəsinə də buynuzlu ikinciçiliq fiqur formasında hazırlanırdı. Birincilərin içərisində ocaq qalanır, sonuncuların isə ikisi ocağın yanlarına qoymulmuş sacayaqlı kimi istifadə edildi. Belə gil sacayaqlar əsas etibarla evlərin içərisində yox, yanlarında tapıldığından, güman etmək olar ki, onlardan həyat ocaqlarında istifadə olunub.

Zaman keçidcə gil sacayaqlar heyvan fiquru, insan sıfəti, insan ayığı şəklində düzəldilir və bəzən üzəri zəngin naxışlarındır. Bu fakta əsasən mütəxəssislər belə hesab edirlər ki, ilk vaxtlar təsəvvüfat-məsiş funksiyası daşıyan sacayaqlar ilk tunc dövrünün sonlarında artıq ayın səciyyəsi daşımağa başlayırdı. Beləliklə, zaman keçidcə ocaqların “ixtisaslaşması” baş verir, ev ocaqları, həyat ocaqları yaranırırdı.

Hələ Encolit dövründə bəzi ocaqların şəkili düzəldildiyi, onların getdikcə mehrab şəklinde qurulduğu da müşahidə olunur. Bunun nöticəsində ailə, icma, sonralar isə kənd, şəhər, ölkə məbədlərinin meydana gəlib. Oda, ocağı sıfatış atəş-pərvəstlik məbədlərinin yaranmasına götərib çıxınb. Azərbaycan ən qədim atəş-pərvəstlik ölkəsi sayılır. Zərdüşt dini və onun müqəddəs kitabı “Avesta”nın əsası Azərbaycan ərazisində yaranması tasadüfi deyil. Hətta İran Sasanidövlətinin on müqəddəs də məbədi də Azərbaycanda yerləşirdi. Od allahı Atar adlanır. “Azərbaycan” sözü də bu addan əmələ gəlib. Deməli, Azərbaycan nəinki təbii yanan qazalar, müqəddəs atəsgahları, hətta adı də odlu bağlı bir ölkədir.